

**"BƏXTƏVƏRLİK
YUXU İMİŞ..."**



Adətən hər bir yeni kitab məndə xoş ovqat yaradır. Çünkü yeni kitabla birlikdə yeni sözün, yeni fikrin oxucusuna, şahidinə çevrilirəm. Bu kitablar dostlarımdan, dəyər verdiyim qələm adamlarından hədiyyə olunanda isə həmin ovqatı ikiqat gözəlləşir. Bax, bu mənada özünə, şəxsiyyətinə, ailəsinə ve söz ruhunun böyük ehtiram bəslədiyi Sona Çerkəzin hər bir yeni kitabı məni üçqat sevindirir. Çünkü Sona xanım hər bir kitabında özünü, düşüncəlerinin, duyğularının fərqli qatlarını poetik şəkildə açıb ortaya qoymur.

Bəli, publisist yazılarıyla, şeirləriyle "Ədalət" in oxucularına imzası kifayət qədər yaxşı məlum olan Sona Çerkəz özünün "Bəxtəvərlilik yuxu imiş..." kitabı ile də bizi sevindirir. Onun kövrək piçitlərlə söylədiyi "Elə rəssam ki..." adlı bu kitabın bir şeiri olan duyğularında mən bir söz adamının yaşantalarını gördüm, hiss etdim. Və onun rəssam axtarışına həm sevindim, həm də səmimi şəkildə təccübəldim. Axı, bu misraların özü həmin axtardığı rəssamın görə biləcəyi işi, yəni rəsmi artıq çəkmişdi. Sona Çerkəz yazar ki:

Bəxtəvər doğuldum... amma olmadım,
Taleim pis nəfsə, pis gözə gəldi.
Barişa bilmədim olanlar ilə,
Kədər biçaq kimi köksümə gəldi.

İmtahan etdikcə fələk bimürvət,
Təsəlli aradım, tapa bilmədim.
Gördüyüm günlərdən əsər qalmadı,
Döndü göz yaşlarım selə, silmədim.

Bəli, həyatın sitəmlərinə, zərbələrinə, haqsızlıqlarına kifayət qədər dözdüm göstəmiş, amma həle də axtardığı ədaləti tapa bilməyən, lakin inamini, ümidi qorumağı bacaran Sona Çerkəz öz şeirlərində özünü yazmaqla yanaşı, həm də oxucuya bir ümid də verir. Və həmin ümidi əsas qayəsi də inamlı yaşamayaq, elini Allahın etəyindən üzmeməkdir. Düşünürəm ki, Sona xanımın kitabda vurğuladığı kim:

Özgə ağırsına, özgə dərdinə,
Biganə olmayı heç düşünməzdik.
Beləcə yaşadıq, beləcə, vallah,
Şahiddir bunlara o böyük Allah,
Şahiddir hər şeye o böyük Allah.

Bəli, Sona xanımın yeni kitabının son bölümündə onun barəsində "Dost ya-

zları" ilə tamamlanır. Həmin yazınlarda Sona Çerkəzə oxucu-dost sevgisi ifadə olunur.

Yəni Sona Çerkəzin özünü, sözünü sevənlər ona ərməğan etdikləri şeirləri, publisist yazıları və ürək sözlərile tamamlanan bu kitab zənnimcə müəllifin uğuru sayılmalıdır. Mən isə öz növbəmdə müəllimimi ürekden təbrük edir, yeni kitabınız "mübarək olsun!" deyirəm.

**"BİR OCAĞIN
ŞÖLƏSİYİK"**

Bu bir həqiqətdir ki, söz adamları bir-birinə ruhən doğma olur, bir-birini arayıb axtarır pərvənə işığa can atan kimi onlar da öz ruhlarının əlindən tutub bir-birini yanına pənah gətirirler. Görüşürələr, danışırlar, fikirlərini bölüşüb yeni sözün dünyaya gəlmişinə təkan verirlər...

Bax, bu mənada Mingəçevirdə fəaliyyət göstərən Ədəbi birliyin üzvləri zaman-zaman yeni sözün sorağında olublar və elə bu yeni söz sorağı da onları bir-birinə doğmalaşdırıbdı. Tə-



bii ki, elə o doğmaloqlandan da sayca üçüncü almanax dünyaya gəlib. Bundan önce, yəni 2014-cü ildə "Aranın söz sovgəti", 2016-cı ildə isə "Uzaqdan gələn səs" işiq üzü görmüşdü. Həmin almanaxlarda oxuculara təqdim olunan poeziya və nəşr nümunələri ədəbi ictimaiyyət tərəfində maraqla qarşılanmışdı.

Tam səmimi şəkildə qeyd etmək yerinə düşər ki, Mingəçevirdə fəaliyyət göstərən ədəbi birliyin işin mükəmməl təşkili, söz adamlarının yeni əsərlərinin işiq üzü görməsinə yardımçı olmaq və digər xeyirxah tədbirlərin əsas qayğıkeşi İsmayıllı İmanzadədi.

Məhz onun rehberliyi altında fəaliyyət göstərən ədəbi birlik artıq özünü sayılıb-seçilən imzaların tanıdlamasında kifayət qədər təşəbbüskarlıq göstəribid.

Elə barəsində söz açdığını "Bir ocağın şöləsiyik" almanaxı da söylədiyimiz fikirləri təsdiq edir.

Almanax İsmayıllı İmanzadənin ön sözüle başlayır. Və həmin ön sözə İsmayıllı müəllim vurğulayır ki, AYB-nin Mingəçevir bölməsi öz fəallığını yeni sözə, yeni fikrin ifadəsinə və bir də Azərbaycan adlı məməkətin uğurlarından, problemlərindən söz açmağa, obrazlı desək, tərənnüm etməyə kökləyib.

**Yalqız dayanma sahildə,
Yel əsib üzüdər səni.
Yuxunu sulara danış,
Qayıdar eşidər səni.**

**Gözlərində şəkli qalıb,
Bu boz sıfətli payızın.
Ürəyim açıq qapıdır,
Keç içəri bir az qızın.**

i.Ismayıllizada

**Kolların dibində bitər bənövşə,
Nərgiz koma-koma yayılar döşə.
Burada gəzməyi eyləyər peşə,
Gözəl buxağında xaldı, çıçəklər.**

Q.Şəmşiroğlu

**Soruşma Təmkindən bu necə haldı,
Qocalıq başımın üstünü aldı.
Elə gələn faciədi, zavalıdi,
Nə deyim mən belə dövrana, könül?**

B. Təmkin

**Şeir mənim mələyim,
Şirin arzum, diləyim.
Yoxdur sacım, ələfim -
Şeir ağladım, şeir!**

R.Hüseynqızı

Mən almanaxı vərəqlədikcə bir dəha şahidi oldum ki, burada həm bir zaman Mingəçevir bölməsinin üzvləri olmuş və dünyasını dəyişmiş yazarların, həm də bugünkü yaradıcıların şeir və nəşr nümunələri toplanıbdı. Bu uğurlu almanaxın araya-ərseye gəlməsində əməyi olan hər kəsə təşəkkür etməklə AYB-nin Mingəçevir bölməsinin söz xridarlarına da uğurlar diləyirəm.

**"ƏKBƏR BAYRAMOV:
ALİM ÖMRÜ"**


Önce xatırlatmaq yerinə düşər ki, Əkbər Bayramov Azərbaycanın çox dəyərli alimlərindən biri olmuşdur. Onun bütün həyat fəaliyyəti tələbə kontingentinin yetişdirilməsinə, xüsusilə Bakı Dövlət Universitetinin tələbələrinin milli təəssübkeşlər, məntiqli və fəlsəfi dünyası zənginləşmiş gənclərin formallaşmasına həsr olmuşdur. Belə ki, auditoriyalarda Əkbər müəllimin hər bir dərsi böyük maraq və həm də dərin bir düşüncə içərisində keçirdi. Elə buna görə də Nigar Nəsirovanın çox dəyərli alimimizin həyat və yaradıcılığına həsr etdiyi bu kitab şəxsən onun tələbəsi olmuş mənim üçün həm hədiyyədir, həm də Əkbər müəllimli

günülərimdən bir xatırədir. 215 səhifədən ibarət olan bu kitabda Nigar Nəsirova Əkbər müəllimin həm kimliyini, hansı nəsildən, hansı eldən olmasını, yəni şəxsi həyatını, həm də tələbələrinə, elme həsr etdiyi yaradıcı həyatını da anbaan qələmə almağa çalışıb. Bunnunla yanaşı, kitabda Əkbər müəllimlə bağlı ayrı-ayrı imza sahiblərinin xatırələri, ürək sözləri də yer alıb. Düşünürəm ki, bu kitabdakı fotoalbumda Əkbər müəllimin və bütövlükde Bayramovların zəngin həyatı barəsində yetirəncə bilgi verəcəkdi. Professor Əkbər Bayramovun barəsində dəyərli bir məlumat-xatırə kitabı olan "Əkbər Bayramov: Alim ömrü" illər keçəndən sonra da bu kamil şəxsiyyətin həyatı barəsində, bütövlükdə ömürlüyü haqqında gələcək nəsillərə dəqiq bilgilerin çatmasında əvəzsiz rol oynayacaq. Məhz buna görə kitabın müəllifinə təşəkkür edib uğurlar diləyirik.

**"YADDAŞLARA HƏKK
OLUNMUŞ İNSAN"**

Bu kitabın müəllifi Baxşəli Əliyevdi. Kitab "Elm və təhsil" nəşriyyatında işıq üzü görübüd. Kitabın məsləhətçisi Azərbaycan MİU-nun professoru Tel-

BAXŞƏLİ ƏLİYEV



**YADDAŞLARA
HƏKK OLUNMUŞ
İNSAN**

man Əliyev, redaktoru Əməkdar jurnalist Əbülfət Mədətoğlu, texniki redaktoru filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Mehərrəmdir. Kitab müəllifin oxuculara ünvanlanan giriş sözü ilə başlayır. Müəllif yazır ki, "Yaddaşlara həkk olunmuş insan" onun oxucularla ilk görüşüdür. O, bu kitabı atasına və bir də çox gənc yaşılarında bu dünyani tərk etmiş nakam qardaşına həsr edibdi.

Ümumiyyətlə, bu kitabda Baxşəli Əliyev Qubadlıının Mahrızlı kəndində doğulub. Ona görə də Həkəri çayının sol sahilindəki bu kəndin coğrafiyası, təbiəti, ümumiyyətlə, bu kənddəki sayılıb-seçilən insanlar və bir də Gəyən düzüyle bağlı həm tərixdən, həm də yaddaşından götürdüklərini publisist qələmliyə bir kitala çeviribdi. İxtisasa mühəndis olan Baxşəli Əliyev kitabda bir nəsilin həyat səhnəməsini, yaşamını, ailə qanunlarını çox incəliklə araşdıraraq oxuculara təqdim edibdi. Düşünürəm ki, Baxşəli Əliyevin bu kitabı təkcə qubadlılar üçün deyil, bütövlükdə Azərbaycan oxucuları üçün maraqlı olacaqdır. Hə, müəllif də bu sırada öz yaradıcılığını daha da davam edəcək.

Əbülfət MƏDƏTOĞLU

